

Fikrət Həsənov
UNEC

MÜASİR FRANSIZ DİLİNDE TÊTE VƏ OĒIL KOMPONENTLİ SOMATİK FRAZEOLOJİ BİRLƏŞMƏLƏR VƏ ONLARIN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: frazeoloji birləşmələr, somatik frazeoloji birləşmələr, "göz" komponentli birləşmələr, "baş" komponentli birləşmələr.

Key words: phraseological units, somatic phraseological units, units with component of "head", units with component of "eye".

Ключевые слова: фразеологические сочетания, соматические фразеологические сочетания с компонентом "глаз" и сочетания с компонентом "голова".

Dilin frazeoloji təbəqəsi özündə həmin xalqın təfəkkür tərzini, əqləqini, davranış normalını, insanların ictimai münasibətlərini eks etdirir. Dilin leksik-semantik sisteminin milli xüsusiyyətləri, frazeoloji obrazlarının milli sistemi onun daşıyıcılarının obrazlı düşünmə qabiliyyətinin dil vasitələri ilə necə eks olunmasını göstərir [2, 27]. Frazeoloji birləşmələr eyni zamanda aid olduları xalqın adət-ənənələri, mifologiyası, müəyyən ayinləri, davranış tərzi, tarixi, xalq müdrikliyi və humor hissini özüdə qoruyub saxlayır.

Frazeoloji birləşmələrdən məisət üslubunda və bədii üslubda daha çox istifadə olunur. Bu birləşmələr nitqə xüsusi ifadəlilik verir, obrazlılıq yaradır. Hər bir dilin özünəməxsus frazeoloji ifadələri vardır. Bu ifadələr başqa dillərə tərcümə olunarkən onların bildirdiyi məcazi məna əsas götürülür. Frazeoloji birləşmələr milli səcİyyəli ifadələrdir. Onların komponentləri adətən ümumişlək sözlərdən ibarət olur.

Son illər frazeologiya sahəsinin intensiv inkişafı onun tədqiqat predmetinin differensiallaşdırılması və öyrənilməsinə yeni tələblər qoyulması ilə xarakterizə olunur. Bu prosesə linqvistik nəzəriyyələrin sadəcə mürekkebə doğru inkişafı və dilin öyrənilməsinin metod və istiqamətləri da daxil edilir.

Mütəxəssislər frazeoloji birləşmələri onları əmələ gətirən sözlərin mənasına və qrammatik cəhətdən birləşməsinə görə üç tipə bölgürlər. Bu bölgünü rus dilinin frazeoloji materialları əsasında akademik V.V. Vinoqradov vermişdir. Onun bölgüsü bir müddət həm rus dilinin, həm da bir sıra başqa dillərin frazeologiyasından bəhs edən əsərlərdə – İ.V. Arnold, A.A. Reformatski, L.S. Peysikov, R.R. Yusipova və H.A. Bayramovun tədqiqatlarında istifadə edilmiş və olduğu kimi saxlanılmışdır.

Hər bir dilin lüğət tərkibində xalqın həyat təcrübəsi, onun maddi və mənəvi mədəniyyəti eks olunur. Bu baxımdan fransız dili də öz frazeoloji tərkibinə görə zəngin dillərdən biri hesab edilir.

Dilin semantik sistemindən asılı olaraq, somatik frazeoloji birləşmələrin (bundan sonra SFB) komponenti kimi müxtəlif somatizmlər iştirak edir ("somatizm" termini yunan dilindəki soma 'bədən, bədənə aid' sözündən götürülmüşdür). Somatizmlər insanın bədən üzvlərinin adlarını bildirən terminlərdir [2, 52]. Onların heç də hamısı SFB-nin yaradılmasında eyni dərəcədə iştirak etmir. İnsa-

nın bədən orqanlarının funksiyalarından asılı olaraq müxtəlif xalqlarda müxtəlif somatik frazeoloji birləşmələr yaranmışdır [2, 53].

Fransız dilində SFB-lərin təhlili göstərir ki, frazeologizmlərin mənası ümuməşəri xarakterlidir, ifadəsi isə hər bir xalqın özünəməxsus dil vasitələri ilə həyata keçirilir. Fransız SFB-ləri işlənmə tezliyinə görə digər frazeoloji birləşmələrdən fərqlənir. Somatik frazeologizmlərin məna strukturu tərkib hissələrinin ayrı-ayrılıqda mənalarından yox, onların bütövlükdə qrammatik cəhətdən və sistem halında əlaqələnməsi ilə formalıdır. Bütün SFB-lər leksik-somatik quruluş baxımından tam, partial və ekvivalentləşmə olmaqla 3 qrupa bölünür.

Fransız dilində çoxsaylı SFB-lərin eksəriyyəti tête 'baş', oeil 'göz', coeur 'ürək', main 'əl' və pied 'ayaq' komponentərinin köməyi ilə yaranmışdır. Somatizmlərin 10 leksik-semantik qrupunu ayırmak olar. Onlar insanın xarakterini, hal və vəziyyətini, davranışını, keyfiyyət baxımından xarakterini, əqli fəaliyyətini, portretini, hərəkətlərini, sosial vəziyyətini, aid olduğu obyekte münasibətini özündə eks etdirən leksik-semantik qruplardır. Yuxarıda sadalanmış leksik-semantik qruplar somatizmlərin ümumi və spesifik xüsusiyyətlərini aşkarlamağa imkan verir.

Tête 'baş' tərkibli somatizmlər fransız dilində insanın əqli fəaliyyətini bildirir. Fransız dilində tête 'baş' tərkibli 328 somatizm mövcuddur. Baş informasiyanı emal edən markazdır. Qədim insanlar başı səma ilə əlaqələndirirdi, yəni baş ilə günəş, ay və ulduzları nəzərdə tuturdular. Lakin bu mifoloji baxışları insanın əqli bacarıqları, onun fiziki hal və keyfiyyətləri əvəz etmişdir. Bu isə öz eksini tête 'baş' komponentli SFB-lərdə tapmışdır.

V.Q.Qakin fikrincə, bir bədən üzvü adı altında gedən somatizmlər heç də hər zaman həmin bədən üzvünə işaret ola bilməz. Müq. et: avoir une tête comique 'gülməli sıfəti olmaq', avoir la tête froide = Être calme 'sakit, soyuqqanlı olmaq', avoir une idée derrière la tête = avoir une intention cachée 'gizlin niyyəti olmaq', se creuser la tête = réfléchir, chercher 'fikirləşmək, fikirləşib nəsə axtarmaq', une tête de cochon, de mule, de lard, de pioche = mauvais caractère, obstiné 'pis xarakter' [1, 217].

Göründüyü kimi, bu SFB-lərdə tête 'baş' sözü heç də onun bildirdiyi bədən üzvünə işaret etmir, üz, sıfət, sima sözlərinin sinonimi kimi işlənir. Tête sözü SFB-də üz, üzün ifadəsini bildirdikdə bəzən crâne 'kəllə' sözü ilə də əvəz edilir. Məsələn: avoir mal au crâne = avoir mal à la tête 'başı ağrımıq'. Bütün bunlar, şübhəsiz, fransız dilinin nə qədər zəngin bir dil olmasının göstəricisidir.

Tête tərkibli SFB-lərin analizi göstərir ki, somatizmlər yuxarıda qeyd olunmuş leksik-semantik qrupların cəmi 8 növündə – insanın xarakterini, onun fiziki halını, vəziyyətini, ətrafdakı hadisələrə münasibətini, əqli fəaliyyətini, portretini, hərəkətlərini və sosial vəziyyətini bildirən SFB-lərdə iştirak edir.

Fransız dilində somatizmlərin yaranmasında iştirak edən ən məhsuldar komponentlərdən biri də oeil 'göz' sözüdür. Bu komponentin iştirak etdiyi 263 somatizm qeydə alınmışdır.

Gözlə bağlı 1) insanın xarakterini, 2) fiziki vəziyyətini, 3) psixi halını, 4) münasibətini, 5) keyfiyyətini, 6) əqli fəaliyyətini, 7) portretini, 8) hərəkətlərini bildirən leksik-semantik qrup müəyyən edilmişdir.

Fransız dilində insan xarakteri ilə bağlı leksik-semantik qrupda “xarakter” sözü neqativ çalar alır. Buraya özündən razılıq, ikiüzlülük və bu kimi digər mənfi keyfiyyətlər daxildir. Məsələn: mesurer les (avec les) yeux ‘insanları gözü ilə ölçmək’. Bu nümunədəki “göz” sözü leksik-semantik baxımdan mənfi keyfiyyət – özündə insanlara yuxarıdan aşağı baxmaq, özündən razılıq keyfiyyətini eks etdirir. Başqa bir nümunəyə baxaq: jeter un coup d’oeil ‘nəzər yetirmək’, manger, dévorer quelqu’un des yeux ‘kimisə gözü ilə yemək’.

Avoir l’œil américain ‘diqqətcil və iti müşahidə qabiliyyətinə malik olmaq’ birləşməsində isə ətrafdı baş verən hər bir şeyi görə bilən insanlar bildirilir. Bu ifadə XIX əsrde, daha dəqiq desək, yazıçı Ceyms Kuperin 1826-cı ildə yazdığı “Sonuncu mogikan” əsərinin məhsuludur. Həmin əsərdə Amerika hindularının baxışları öz eksini tapmışdır. Onların insanın üzünə düz deyil, yandan baxmaq vərmişləri vardır. Bu, həmin dövrə Amerikada yaşamış hinduların müşahidə etmək qabiliyyətinə işaret idи [3].

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, fransız dilində SFB-lərin əsas xüsusiyyətlərindən biri onların obraklı, emosional, ifadəli olmasıdır. Somatik frazeologizmlər dilin ekspresivliyində, onun ifadəliliyində mühüm rol oynayır. Belə birləşmələr bu və ya digər anlayışı başqa frazeoloji vahidlərdən daha təsirli, obraklı şəkildə eks etdirir. Somatizmlər öz ətraflarına leksemərlər toplayaraq, onlarla əlaqəyə girir və frazeologizmin mənasını formalasdırır. Lakin müasir fransız dilində somatizmlər çoxmənali olduqlarından onların hər bir mənası ayrıca tematik qrup formalasdırır.

İstifadə olunmuş ədəbiyyat

1. Гак В.Г. Сопоставительная лексикология. М.: Международные отношения, 1977.
2. Hacıyeva Ə. İngilis və Azərbaycan dillərində somatik frazeologiyanın əsasları. Bakı: Nurlan, 2008.
3. https://fr.wikidia.org/wiki/Lista_d%27expressions_fran%C3%A7aises_avec_le_mot_%C5%93il
4. www.lessignets.com/signetsdiane/signet/vocabulaire/expressioncorpsp.htm#tete

Summary

Somatic Phraseological Units with the Components of “Head” and “Eye” and Their Characteristic Features in Modern French Language

The French language is full of phraseological units containing the names of parts of the human body. In this article author tries to explain the somatic phraseological combinations with the components *tête* and *œil* related to the cognition of the world (perception of the world), the mental activity and character of a person, are carried out, and their characteristic features are revaled.

Резюме

Соматические фразеологизмы с компонентами *tête* и *œil* и их отличительные особенности в современном французском языке

Французский язык насыщен фразеологизмами, содержащими в своем составе названия частей тела человека. В данной статье рассматриваются соматические фразеологические сочетания с компонентами *tête* и *œil*, связанные с познанием, восприятием мира, умственной деятельностью и характером человека, вскрываются их характерные особенности.

Rəyçilər: dos. N.Nəbiyev, fil.f.d.A.Vəkilova.